

**Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 2018- ci il 16 may
tarixli Ü-012 nömrəli əmri ilə təsdiq edilmiş**

Ev və vəhşi quşlardan alınmış yumurtaların Azərbaycan Respublikasına idxalına dair

BAYTARLIQ TƏLƏBLƏRİ

Hazırkı tələblərin qüvvəsi yeyinti sənayesində işlənilmə və istifadə məqsədilə idxal edilən quşların yumurtalarına şamil edilir:

Toyuq fəsiləsi;

- toyuqlar: ev, bütün növlər və cinslər, həmçinin;
- firəngtoyuğu;
- hind xoruzu;
- qırqovullar;
- bildirçinlər;
- tovuz;
- kəkliklər;
- qarabağlılar;

ev qazları;

ördəklər;

dəvəquşular;

emular;

nandular;

Azərbaycan Respublikasına idxala yoluxucu xəstəliklərdən azad təsərrüfatlardan və inzibati ərazilərdən olan, yuxarıda sadalanmış, quş qripinin bütün növlərinə qarşı peyvənd olunmamış quş növlərinin kliniki cəhətdən sağlam cücələrinə və inkubasiya yumurtalarına icazə verilir:

- bütün növlər - son 12 ay ərzində inzibati ərazidə (ştat, əyalət, torpaq, dairə və s.) – Nyukasl xəstəliyindən, yüksək patogenli quş qripisi (hemaqlütinin istənilən altnövü) və aşağı patogenli (hemaqlütinin 5, 7, 4, 6, 9 altnövləri);

- toyuqlar fəsiləsinin nümayəndələri – son 12 ay ərzində təsərrüfatda – ornitoz (psittakoz), paramiksoviruslu infeksiya (PMV-2), toyuqların infeksiyon bronxiti, infeksiyon laringotraxeit, infeksiyon ensefalomielit, hind toyuqlarının rinotraxeiti;

- qazlar və ördəklər - son 12 ay ərzində təsərrüfatda – ornitoz, ördəklərin qripisi (taunu), Derji xəstəliyi, ördəklərin viruslu hepatiti;

- dəvəquşular, emu və nandular – qarayara, salmonellyoz, Born xəstəliyi.

Toyuq və hind toyuqlarının ana sürüləri seroloji pulloroz antigeni ilə müayinə olunmalıdır. Bu zaman müsbət reaksiya verən quşlar aşkar edilməməlidir.

Təsərrüfatlarda toyuq və hind toyuqlarının ana sürülərinə yem hazırlanan zaman gövşəyən heyvanların orqanları və toxumalarından istifadə edilmiş heyvan mənşəli yemlər verilməməlidir. Tərkibində gen mühəndisliyinin üsulları və ya digər genetik

c h td n modifikasiya edilmiŐ m nb l r vasit sil  istehsal edilmiŐ xammal t rkibli yeml rl  yeml ndirilm miŐ olmalıdır.

Yumurtalar yuxarıda g st rilmiŐ, baytarlıq t l bl rin  cavab ver n quŐlardan alınmalıdır.

Yumurtalar yumurtalamadan sonra 2 saatdan gec olmamaqla v  bilavasit  idxalçıya g nd rilm zden  nc  ixracatçı  lk d  q bul edilmiŐ  sullarla dezinfeksiya edilm lidir.

Yumurtalar bird f lik istifad   c n taralarda t dar k olunur.

N qliyyat vasit ləri ixracatçı  lk d  q bul edilmiŐ qaydalara uyĐun iŐl nilir v  hazırlanır.

Hazırkı t l bl rd  g st rilmiŐ Ő rtl rin yerinə yetirilm si diaqnostik m ayin lərin v  peyv ndl rin aparıldıĐı tarixl rin g st rildiyi ixracatçı  lk nin d vl t baytar h kimi t r find n imzalanmıŐ, ona aydın olan dild  v  beyn lxalq dild  t rtib olunmuŐ baytarlıq sertifikatları il  tam t sdiq olunmalıdır.

Yumurtaların Az rbaycan Respublikasına g nd rilm si  c n y kl nilm si yalnız idxalçı t r find n Az rbaycan Respublikasının Qida T hl k sizliyi Agentliyindən icaz nin alınmasından sonra m mk nd r.